

MƏXFİLİKDƏN ÇIXAN TARİX

Xalqlar, millətlər var ki, ömürlerinin bütöv səhifələri qanla yazılıb. Keçdiyi məşəqqətli, keşməkeşli yol tarixi taleyinin güzgüsüne çevrilib. Ancaq nə ölümsəcan silahlar, nə də ki, hər əlinə imkan düşdükə mənfur qonşularının kürəyinə sapladığı xəyanət xəncərləri onun müstəqillik əzmini, azadlıq iradəsini, mübarizə qətiyyətini qıra bilib. Əksinə, problemlərin məngənəsi hər nə qədər möhkəm sıxıqca, onun yaşamaq və mücadilə vermək əzmi bir o qədər artıb.

Bütün dünya bilir ki, Azərbaycanın başının bələsi Ermənistənla bağlıdır. Əslində, Azərbaycanın heç vaxt Ermənistən adlı bir problemi olmayıb. Təxminən 200 il əvvəl də, ötən əsrin əvvəllərində və 80-ci illərin sonunda da müasir hayları üstümüze qısqırdan Rusiya İmperiyası və həmin ideologianın bugünkü xələfləri olmuşlar.

“Böyük Ermənistən” yaratmaq xülyası ilə yaşayan xəstə təxəyyülli hayların mübarizə metodları həmişə şantaj, ələalma, terror kimi müasir olduğu qədər mürtece mübarizə üsulları olub. Beləliklə, “hay işi”, başqa sözə desək, “hay hərəkatı” yarandı. Onun ideoloji istinadgahı “Qnəçak”, “Daşnaqsütün”, zərbə dəstəsi yazıçılar, şairlər, ictimai-siyasi xadimlər və s., məqsədi isə qonşularından torpaq qoparmaq, “Dənizdən-dənizə” “böyük Ermənistən” sərsem ideyasını reallaşdırmaq idi. Bu alçaq niyyətlərini həyata keçirmək üçün tarix boyu haylar ən iyircə, qeyri-insani vasitələrdən belə çəkinməyiblər.

On illərdər ki, bütün dünyani cəfəng “böyük Ermənistən” ideyasına inandırmış istəyən hayların təbliğat maşını var qüvvəsi ilə “erməni soyqırımı” məsələsinin gündəmə sırımağa çalışır. “İnsan (Türk) ağrılardan bəhs edən həqiqətlər əvəzinə, qəddar türk və xeyirxah erməni haqqında böyük mif” yarandı və dünyaya ayaq açdı. Bu yalan sonralar daşnaqcılığın ideya-nəzəri qayəsini təşkil etdi. “Erməniçilik hərəkatı”nın mövcud olduğu tarixin tədqiqi belə bir qənaəti səbəbləndirir ki, bu adamlara nə yeni ərazilər, nə Ağrı dağı, nə də Qarabağ lazımlı. Onlara münaqişə ocaqları, terror, mübarizə, müharibə, bir sözə, mənfi ovqatla yüklənmiş proseslər lazımdır. Çünkü bu, murdar erməni xisletini ortaya qoymaq üçün ən münbit zəmindir. Təəssüflər olsun ki, özünün imperiya siyasetinə dindəşləri arasında sadiq müttəfiq (oxu: müti vassal - A.M.) axtaran Rusyanın seçimi öz tarixçi-şərqşünaslarının da yazdığı kimi, satqın və qorxaq ermənilərin üzərinə düşüb. 1828-1920-ci illər arasında Rusyanın bilavasitə iştirakı ilə iki milyon nəfərdən artıq azərbaycanlı dədə-baba torpağından çıxarılmış və həmin yerlərdə ermənilər məskunlaşdırılmışdır. XIX əsrin əvvəllərində İrəvan quberniyasının 80 faizi müsəlmanlardan ibarət olub. Be-

ləliklə, 1828-1832, 1877-1878, 1905-1907, 1918-1920, 1948-1953 və 1988-ci illərdə azərbaycanlılara qarşı planlı şəkildə deportasiya və soyqırımı siyaseti tətbiq edilmişdir.

Hayların Naxçıvan, Zəngəzur, Bakı, Quba, Şamaxı və Lənkəranda törendikləri vəhşiliklər, insanlığa xas olmayan qanlı aksiyalar bu gün də lənətə xatırlanır, öz miqyası və nəticələri ilə mədəni bəşəriyyəti heyretləndirib sarsıdır. Bütövlükde, Azərbaycanın və azərbaycanlıların başına gətirilən müsibət və haqsızlıqlar elmi-tarixi fikrin predmeti olsa da, həmin hadisələrin tarixi-siyasi-hüquqi və mənəvi qiyməti verilməmişdir. Azərbaycanlıların ümum-milli lideri Heydər Əliyevin 1997-ci il dekabrın 18-i və 1998-ci il martın 26-da im-

dağılıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars vilayətində 92 kənd yandırılmış, dağdırılmış və talan edilmişdi.

Azərbaycana düşmən mövqedə duran geosiyasi güc mərkəzlərinin dəstəyi ilə bu gün də Azərbaycana qarşı aqressiyasını azaltmadan, işgal etdiyi torpaqlardan çıxmayan təcavüzkar Ermənistən azərbaycanlılara qarşı rəsmi dövlət ideologiyası səviyyəsinə qaldırılmış separatçı və terrorçu siyaseti barədə kifayət qədər nəşrlər var, sanballı tədqiqat işləri aparılıb. Erməniçiliyin geneoloji əsaslarının, özgə torpaqlarına yiyələnmək kimi xəstə təxəyyülün patalogiyasının, müasir dünyadan çağırışları və dövrün fəlsəfəsi ilə da-

b a n - d a b a n a zidd olan işgalçılıq, monoetniklik ideologiyasının tədqiq və təhlil olunmasında həmin əsərlərin müstəsna yeri və sanballı vardır. Ancaq hesab edirəm ki,



zaladığı iki mühüm Fərman - “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistən SSR ərazisindəki tarixi-etnik torpaqlarından deportasiyası haqqında”



və “Azərbaycanlıların soyqırımı haqqında” fərمانları tariximiz iki yüzilli əhatə edən qaranlıq keçmişinə işq salan ilk rəsmi sənədlər oldu. Dövlət başçısının 31 martı Azərbaycanlıların soyqırımı günü elan edən 26 mart tarixli Fərmanı milli yaddaşımızı dırçeləndən, tarixi həqiqətlərin üzə çıxmamasına və öz yerini tutmasına, tarixin yenidən və ağ ləkələrsiz yazılımasına təkan verən müstəsna siyasi-hüquqi və mənəvi sənəd sayılın bilər. Fərmandan göstərilir ki, azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilmişdir. Ermənilərin Azərbaycan xalqına qarşı çevrilmiş soyqırımı siyaseti car Rusiyasında mərkəzi hakimiyətin süqut etdiyi, keçmiş imperiyanın dərəbəylik və anarxiya şəraitində yaşadığı 1918-ci ildə daha geniş vüset almışdır. Bu dövrdəki soyqırımı daha mütəşəkkil şəkildə, daha böyük bir qəddarlıq və amansızlıqla həyata keçirilmişdir (Milli Məclisin 1998-ci il 31 mart bəyanatından). Təkcə 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 mindən çox azərbaycanlı qətlə yetirmiş, evlərini talan etmiş, on minlərlə adamı öz doğma yurdundan didərgin salmışlar. Bakıda 30 minə yaxın soydaşımız xüsusi amansızlıqla qətlə yetirilmiş, Şamaxıda 7 min nəfərədək əhali, o cümlədən, 1653 qadın və 965 uşaq öldürülmüşdü. Qarabağın

şarlımdakı bu kitab da bir bölgənin faciələrinin timsalında bütöv bir xalqın ixtirab və məşəqqətlərinin ifadəsinə çevrilməyi bacaracaqdır.

“Şamaxı: 100 il “tam məxfi qrifi altında” kitabı müəlliflər kollektivinin gərgin zəhmətinin, yorulmaz axtarışlarının, dərin elmi tədqiqatlarının nəticəsi kimi araya-ərsəyə gəlmiş ciddi tədqiqat əsəridir. Onu janının müxtəlifiyinə görə sintez tədqiqat da adlandırmaq mümkündür. Çünkü bu kitabda tarixiliklə müsələlik, faktoloji bünövrə ilə publisistik təhkiyə uğurlu şəkildə çulğalaşa bilib. Kitab real tarixi hadisələrin, faktların, xronikaların, foto-sənədlərin, arxiv materiallarının dəyərləndirilməsi texnikası baxımından da maraqlıdır.

Əlamətdardır ki, tanınmış tədqiqatçı Rövşən Vəlizadə ilə 100 illik tarixin o tayında qalan həqiqətlərin vətəndaşlıq hüququ qazanmasında ona yol yoldaşlığı etmiş iranlı filosof Hüseyin Siyami, İraq tarixçisi Məsud Süleyman əl Həmid, bu xeyirxah işə Suriyadan qoşulmuş tarixçi-alim Faiz Fərha Rəşid və livanlı etnoqraf-dilçi Seid Bərri Azərbaycanın tarixi taleyinin ən faciəli bir mərhəlesi ilə bağlı tarixi həqiqətləri açıb ortaya qoyan dəyərli bir kitabın həmmüəllifi olmaqla yanaşı, həmdə soykökləri etibarilə Azərbaycanın elm-irfan, maarif və mədəniyyət paytaxtlarından biri olmuş Şamaxı şəhərindəndirlər.

Əsər bir ölkənin basqısı-

na qarşı qatı terrorçuluq siyasetini mötəbər mənbələrə istinad edən sənədlər əsasında isbat etdiyinə görə ciddi elmi məxəz adlanırmışdır. İddia edə bilər.

Kitabı vərəqlədikcə, müəllif oxucunun elindən tutaraq sanki məxfi sənədlərin, tarixi faktların, faciəvi insan talelərinin, qatı açılmamış həqiqətlərin toplaşlığı bir məkandan keçirir. Öyrənirik ki, Şamaxıda erməni qanıçəni S.Lalayanın göstərişi ilə zərgər Meqriyan və Qalstyanın mülklərində ermənilərin işğəncə otaqları düzəldilmişdi və burada insanlara amansız cəzalar verilirdi. Biri digərini əvez edən faktlar və hətta sözlə belə təsvire gəlməyən səhnələr bu gün bütün dünyada “əzabkeş erməni milləti” obrazını yaratmaq istəyənlərin sələflərinin hələ 20-ci yüzilli əvvəllərindən xırtdəyəcən bəşəri cinayətlərin içinde olduqlarını bariz şəkildə göstərməkdədir.

Faktlar mütəşəkkil erməni separatizminin tarixinin bir qədər də əvvələ aid olduğunu göstərməkdədir. Kitabda Kanadada Ontario əyalətində nəşr olunan “Star” qəzetinin 1918-ci il may nömrələrindən birində əslən Şamaxının Çuxuryurd kəndindən olan Məlik-Qasimov Eyni Məşədi oğlu dönya mətbuatına əsasən doğma yurdunda erməni vandallarının törediyi soyqırımı ilə bağlı yazdıqlarından kiçik bir iqtibası ürək ağrısız oxumaq mümkün deyildir: “... Bu nə fəlakət idi ki, Azərbaycanda oldu. Onlar mənim doğulduğum Şamaxı şəhərində fitnə-fəsad töredilər. Mənim anadan olduğum Çuxuryurd kəndi isə başdan-başa yandırıldı. Adamlar, qohum-əqrəbam öldürüldü...”

Həmin dövrün günü müzdə açılan arxivləri, qəzetlərin səhifələri, o dəhşəti yaşamış insanların xatirələri hər nə qədər qorxulu nağılları xatırlat-sa da, təkzibedilməz həqiqətdir və “Şamaxı: 100 il “tam məxfi qrifi altında” kitabı həmin həqiqətlərin, o dövr haqqında bilmədiklərimizin Azərbaycan oxucularına çatdırılması ilə müəllifinin cəmiyyət qarşısında bir alim, tədqiqatçı, publisist və nəhayət, vətəndaş kimi ictimai-humanitar borcunu yerinə yetirdiyini ortaya qoyur.

Kitabı bir çox cəhətlərdən dəyərli edən məziiyətlərden biri de mənbələrlə işin, tədqiqatçı zəhməti və məqsədyönlüyü, fakt və hadisələrə münasibətdə siyasetçi fəhmi və rasionallığının üst səviyyədə olmasıdır. Yəni, janrı etibarilə tarixi mövzuda yazılın kitablarda, adətən, təhkiyə, təxəyyül, fərdi baxış kimi elementlər ikinci cərgəyə keçərək ön plana ən vacib prinsipi səhihlik, dəqiqlik və tarixilik olan fakt və hadisələri çıxarıır. Xüsusiələ de Azərbaycana hüsн-rəğbəti, isti münasibəti ilə fərqlənməyən oxuların

Azərbaycan Milli Elmlər Akademiyası
İnsan Hüquqları İnstitutu

Rövşən Valizadə (Azərbaycan)
Hüseyin Siyami (İran)
Məsud Süleyman əl Həmid (İraq)
Faiz Fərha Rəşid (Suriya)
Seid Bərri (Livan)

ŞAMAXI: 100 il “tam məxfi qrifi altında”

TOP SECRET

da bu və ya digər vasitələrlə tanış olacağı kitabda erməniçiliyin xislətinin, onun separatçı və şovinist məhiyyətinin, qloballaşmağa, mədəniyyətlərin integrasiyasına doğru addımlayan dünya nizamında əşirət dünyagörüşü, radikal-dağlıdıcı ideologiyası ilə özünü sivil bəşəriyyətdən təcrid etmiş obrazının bütün dölgənliyi ilə canlandırılması təqdirəlayıqdır və müəllifin əsas uğurlarından biri kimi dəyərləndirile bilər.

Tədqiqatla bağlı “ilk”lərden biri 1918-ci ildə ermənilərin Şamaxıda törendikləri vəhşiliyin ayrılıqda götürülmüş hər bir inzibati vadid - yəni, kəndbəkənd təqdim olunmasıdır. Məsələn, indiyədək əlimizdə olan başqa mənbələrdə, elmi əsərlərdə, tədqiqatlar da rayon üzrə faciənin ümumi miqyası, ən yaxşı halda bəzi lokal faktlardan bəhs edilirdi, bu kitabda şamaxılıların soyqırımı bütün detalları ilə, müfəssəl şəkildə açıqlanır.

1918-ci ildə Şamaxıda yayılmış separatçı “Daşnaqsütün” ittifaqının nizamnaməsi də ilk dəfə çap olunur.

Yene də metnədə ilk dəfə Seyx Şamaxı adı ilə rastlaşıq. Müxtəlif mənbələrə müraciət edən müəllif aydınlaşdırılmışdır ki, Seyx Şamaxı ermənilərin kütlövi qırğın törendikləri Gence, Qazax, Göyçay və digər bölgələrdən gələn gəncələrin toplaşdıqları partizan dəstəsinin başçısı olub. Və cəllad Stepan Lalayani ilk dəfə məğlub edən də məhz həmin şəxs olmuşdur.

Oxucu üçün az maraqlı kəsb etməyəcək növbəti bir fakt da ondan ibarətdir ki, tədqiqatçılar ötən əsrin əvvəllərində erməni terrorundan canını götürüb İraqa, Suriyaya, İrana, Misirə, elecə də Şərqi Avropanın bəzi ölkələrinə pənah aparmış şamaxılıların yaşıdlıqları mehəllələrin, ticarət evlərinin adlarını, bəzi doğma və tarixi toponimləri məskunlaşdıqları yeni ünvanlarda yaşatdıqlarını faktlarla göstərirler.

“Şamaxı: 100 il “tam məxfi qrifi altında”” kitabı bu gün dünyanın bəzi ölkələrinin etinəz qalğı qlobal erməni terrorundan canını götürüb İraqa, Suriyaya, İrana, Misirə, elecə də Şərqi Avropanın bəzi ölkələrinə pənah aparmış şamaxılıların yaşıdlıqları mehəllələrin, ticarət evlərinin adlarını, bəzi doğma və tarixi toponimləri məskunlaşdıqları yeni ünvanlarda yaşatdıqlarını faktlarla göstərir.

Aytən MUSTAFAYEVA, AMEA İnsan Hüquqları İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə doktoru, Milli Məclisin deputati.